

# PwC Azərbaycanın COVID-19 Buraxılışı


## Xüsusi Buraxılış - № 8

08 aprel 2020

### Vergi stimulların verilməsi və iş yerlərinin və sosial sabitliyin qorunması ilə bağlı hökumət tərəfindən növbəti addımlar atılır

İqtisadiyyat Nazirliyi, Koronavirus (COVID-19) pandemiyasının, eləcə də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı ilkin mərhələdə həyata keçiriləcək işlərlə bağlı aşağıdakıları ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırır.

#### Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinin siyahısı



Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə aşağıdakı **vergi güzəştləri** və təsillərinin verilməsi planlaşdırılır:

- mənfəət vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergiləri, habelə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə **müddətli vergi azadolmalarının** verilməsi,
- mənfəət və əmlak vergisi üzrə **cari vergi ödəmələrindən müddətli azadolmanın** verilməsi,
- **mikro sahibkarlıq subyektləri** tərəfindən vergi hesabatlarının (*mənfəət vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi*) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması,
- **mikro sahibkarlıq subyektli olmayan vergi ödəyiciləri** tərəfindən təqdim edilmiş mənfəət və əmlak vergisi üzrə hesabatlarda hesablanmış vergilərin ödənilməsi müddətinin uzadılması,
- vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid edilməsi.

Bunlarla yanaşı, aşağıdakı məsələləri əhatə edən dəyişikliklərin tətbiqi də hazırda müzakirə mərhələsindədir:

- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi,
- ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması,
- bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması.

Qeyd edilir ki, bu məsələlərlə bağlı Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" Qanunda zəruri dəyişiklikləri ehtiva edən qanun layihələri hazırlanıb. Həmin Qanun layihələrinin yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunacağı gözlənilir.

### İşyerlərinin və sosial sabitliyin qorunması

Dəstəyin həcmi və əhatə dairəsi



Belə ki, Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar (1) və işəgötürənlərin (2) İnternet Vergi İdarəsində ([www.e-taxes.gov.az](http://www.e-taxes.gov.az)) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir. Dövlət büdcəsindən ayrılan vəsaitlər isə, uyğun olaraq:

- (1) fərdi sahibkarların bank hesablarına köçürülür;
- (2) işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür.

**Qeyd:** Bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumat yaxın vaxtlarda onlara **şəxsi elektron kabinetləri**, **SMS** və **bildirişlər** vasitəsilə çatdırılacaq.

### Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin

**Movlan Paşayev**  
Ölkə üzrə İdarəedici  
Partnyor  
[movlan.pashayev@pwc.com](mailto:movlan.pashayev@pwc.com)

**Elçin Məmmədov**  
Direktor, Hüquqi Praktikanın  
Rəhbəri  
[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

**Aysel Suleymanova**  
Marketinq və Kommunikasiya  
məsələləri üzrə Rəhbər  
[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

**Arif Quliyev**  
Direktor, Vergi Məsləhəti  
Xidmətləri üzrə Rəhbər  
[arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)


**Elnur Məmmədov**  
Direktor, Vergi Hesabatlığı və  
Strategiyası Praktikasının Rəhbəri  
[elnur.mammadov@pwc.com](mailto:elnur.mammadov@pwc.com)

© 2020 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

# PwC Azerbaijan's COVID-19 Alert

Special Edition - Issue № 8


08 April 2020



**The next steps are being taken by the government to provide tax incentives and protect jobs and social stability**

The Ministry of Economy informs the public and taxpayers regarding the implementation of paragraph 10.2 of the Decree of the President of the Republic of Azerbaijan "On a number of measures to reduce the negative impact of COVID-19 pandemic and the subsequent fluctuations in the global energy and stock markets on the economy, macroeconomic stability, employment issues and businesses in the country.

## The list of areas affected by the pandemic



The following tax benefits and holidays are intended to be provided to businesses operating in areas affected by the pandemic:

- granting **temporary tax exemptions** on profit tax, simplified tax, property and land taxes, as well as withholding tax on real estate leased from individuals;
- granting temporary exemption from **current tax payments** on profit and property taxes,
- extended deadlines for submission of tax reports (profit tax, property tax, simplified tax) by **micro-business entities** and extension of tax payment deadlines,
- extension of the deadline for payment of taxes calculated in the profit and property tax reports submitted by **non-micro-business taxpayers**,
- Expenses incurred by the taxpayer for necessary preventive measures, including disinfection, will be attributable to the **deductible expenses**.


In addition, the implementation of changes covering the following issues is currently under discussion:

- Exemption from VAT of import of some types of products necessary for food and medical needs of the population, as well as import of raw materials and materials related to the production of products in order to meet the demand of the population for food, medicine and other necessary products in a short time.
- Postpone calculation of interest on unpaid taxes, compulsory state social insurance and unemployment insurance premiums,
- Reduction of social insurance burden on a number of business entities.

It is noted that draft laws containing necessary amendments to the Tax Code and the Law on Social Insurance have been prepared. The draft laws are expected to be discussed and adopted in the coming days.

### Protecting jobs and social stability

Volume of financial support and scope



Thus, in order to ensure the provision of financial support as soon as possible, individual entrepreneurs (1) and employers (2) apply through the electronic offices available in the Internet Tax Office ([www.e-taxes.gov.az](http://www.e-taxes.gov.az)). Respectively, funds allocated from the state budget:

(1) transferred to bank accounts of individual entrepreneurs;

(2) a portion of the wages due to employees shall be transferred to the employers' bank accounts.

**Note:** The Processes Maps describing the precise execution mechanisms of this actions have been prepared and a detailed information on this will be delivered to the employers and individual entrepreneurs during upcoming days through their **private electronic cabinets, SMS and notifications**.

### Contact us for any questions related to the information included herein

**Movlan Pashayev**  
Country Managing Partner

[movlan.pashayev@pwc.com](mailto:movlan.pashayev@pwc.com)

**Elchin Mammadov**  
Director, Head of Legal  
Practice

[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

**Aysel Suleymanova**  
Marketing & Communications  
Leader

[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

**Arif Guliyev**  
Director, Tax Advisory Services  
Leader [arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)

**Elnur Mammadov**  
Director, Tax Reporting and Strategy  
Leader [elnur.mammadov@pwc.com](mailto:elnur.mammadov@pwc.com)

© 2020 PwC. The material contained in this alert is provided for general information purposes only and does not contain a comprehensive analysis of each item described. No representation/warranty is given as to the accuracy or completeness of the information in the publication. Before taking (or not taking) any action, readers should seek professional advice specific to their situation. No liability is accepted for acts or omissions taken in reliance upon the contents of this alert.